

"Kapital Bank" ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə

TARİF CƏDVƏLİ

"Kapital Bank" ASC-nin Məhsullar Komissiyasının "16" iyul 2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdir. Tariflər 10.10.2019-cu il tarixindən qüvvəyə minir.
Protokol № 02

| Xidmətin növü | Tarif |
|--|--|
| Kartın qiyməti – 1 il / 2 il / 3 il | 40 AZN / 60 AZN / 80 AZN |
| Əlavə kart – 1 il / 2 il / 3 il | 20 AZN / 30 AZN / 40 AZN |
| İstifadəyə yararsız kartın yenisi ilə əvəz edilməsi | 20 AZN |
| Kartın təcili hazırlanması üçün əlavə xidmət haqqı | Bakı filialları - 10 AZN, region filialları - 15 AZN |
| "Emergency Cash Disbursement" (24 saat ərzində xarici ölkələrdə Kart itirildikdə və ya oğurlandıqda kartsız nağd vəsaitin alınması) | Master Card - 100 EUR/ VISA - 180 USD [1] |
| BirBank mobil tətbiqə qoşulma | Pulsuz |
| BirBank ilə kartın PIN kodunun dəyişdirilməsi | 0,50 AZN |
| ATM ilə unudulmuş, itirilmiş PIN kodun yenisi ilə əvəz edilməsi | 1,00 AZN/USD/EUR |
| BirBank ilə PIN kod üzrə uğursuz cəhdlərin sıfırlanması və ya kartın blokdan azad edilməsi | 1 AZN |
| Kartın blokdan azad edilməsi | 2 AZN |
| Ödənişlərə əsassız etiraza görə tutulan xidmət haqqı | 10 AZN |
| Bağlanmış hesabların əməliyyat sistemində saxlanması | aylıq 1.00 AZN |
| Kapital Bankın ATM və filiallarından nağd vəsaitin çıxarılması | 1% (min 1,00 AZN/USD/EUR) |
| Digər bankların ATM-lərindən nağd vəsaitin çıxarılması | 1,5% (min 3.50 AZN/USD/EUR) |
| Ölkə daxilində digər bankların ofislərindən nağd vəsaitin çıxarılması | 1,5% (min 5.00 AZN/USD/EUR) |
| Ölkə xaricində digər bankların ofislərindən nağd vəsaitin çıxarılması | 1,5% (min 7.50 AZN/USD/EUR) |
| Alış-veriş əməliyyatları üzrə komissiya | 0% |
| Ölkə daxilində və xaricində "unique" tipli əməliyyatlar üzrə (mərc oyunları) | 3% (min 5,00 AZN/USD/EUR) |
| Kapital Banka məxsus ATM vasitəsilə vəsaitin köçürülməsi (Cash by Code) | 1% (min 1,00 AZN/USD/EUR) |
| Kartdan karta - Kapital Banka məxsus digər karta vəsaitin köçürülməsi (ATM vasitəsi ilə) | 0,2% (min 0.50 AZN/USD/EUR) |
| Kartdan karta - Kapital Banka məxsus digər karta vəsaitin köçürülməsi (BirBank vasitəsi ilə) | 0% |
| Kartdan karta - Yerli banklara məxsus kartlara vəsaitin köçürülməsi | 0.5% (min 1,5 AZN/USD/EUR) |
| Kartdan karta - Xarici banklara məxsus kartlara vəsaitin köçürülməsi | 1,5% (min 3 AZN/USD/EUR) |

| | |
|--|--------------------------------------|
| Kartdan karta - Vəsaitin alınması | 0% |
| Kapital Bankın ofisləri, Cash-in tipli ATM və infoköşk terminalları vasitəsilə karta vəsaitin mədaxil edilməsi | 0% |
| Azərbaycan ərazisində POS-terminal vasitəsilə həyata keçirilən vergi və gömrük ödənişləri üzrə | 0,2% (min 0,50 AZN) |
| Azərbaycan ərazisində POS-terminal vasitəsilə həyata keçirilən inzibati cərimə, dövlət rüsumu və dövlət büdcəsinə digər ödənişlər üzrə | 0,5% (min 0,30 AZN) |
| www.gpp.az internet saytı vasitəsilə aparılan vergi, gömrük,inzibati cərimə, dövlət rüsumu və dövlət büdcəsinə digər ödənişlər üzrə | 0,15% (min 0,40 AZN, maks 15.00 AZN) |
| Konvertasiya: AZN ödəniş kartı hesabları ilə xarici valyutada aparılan mədaxil və məxaric əməliyyatları (cash-in, nağdlaşdırma, kartdan karta) | 0% |
| Konvertasiya: AZN ödəniş kartı hesabları ilə ölkə daxilində aparılan xarici valyuta əməliyyatları | 0,00% |
| Konvertasiya: USD/EUR ödəniş kartı hesabları ilə AZN valyutasında aparılan mədaxil və məxaric əməliyyatları (cash-in, nağdlaşdırma, kartdan karta) | 0% |
| Konvertasiya: Digər əməliyyatlar | 0,50% |
| Əmək haqqı kartlarına köçürülən vəsait üzrə | 1% (min 1.00 AZN/USD/EUR) |

[1] Ödəniş sistemlərinin qaydalarına əsasən müvafiq xidmət üzrə müştəriyə təqdim edilə biləcək vəsaitin maksimal məbləği 5000 USD və ya ona bərabər ekvivalent təşkil edir.